

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Tamella

Soyad: Baxşəlizadə

Ata adı: Zülfiqar

Təvəllüd: 18.12.1948

İş telefonu:

Mob: 0555026523

E-mail: baxslizadtamella@gmail.com

Fakultə: Aqronomluq

Kafedra: Ekologiya



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

1971-ci ildə Kirovabad Pedoqoji İnstitutunun (indiki GDU) Biologiya ixtisasını bitirmişdir.

2000- ci ildə “Gəncə -Gil-torpaq zavodu tullantılarının torpaq bitki örtüyünə təsirinin ekoloji cəhətdən qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmişdir.

2006-cı ildə Ekologiya ixtisası üzrə dosent elmi adı almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1992-1993 -cü illərdə AKTİ-unda elmi işçi olmuşdur.

1993-hal-hazırədək ADAU-nun Ekologiya kafedrasında dosent işləyir.

Bakalavr pilləsində: Ekologiya

Magistr pilləsində: Ətraf mühitin mühafizəsi dərslərini aparır
45-ə yaxın elmi məqalə, 1 dərs vəsaiti, 15 proqramın müəllifidir

TƏDQIQAT SAHƏSİ

Ekologiya

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA

İŞTİRAKI

1. Gəncə-gil- torpaq İstehsalat Birliyi (keçmiş Alüminium zavodu) tullantılarının ekoloji problemləri. ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş bakalavr və magistrlərin elmi-praktiki konfransının tezisləri. Gəncə 2015.

2. Применение гис технологий в экологическом мониторинге лесов

ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş bakalavr və magistrlərin elmi-praktiki konfransının tezisləri..

3. Gəncə yaşıllıqlarının ümumi vəziyyəti və inventarizasiyası.

ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş bakalavr və magistrlərin elmi-praktiki konfransının tezisləri.

4. Hacıkənd ətrafı meşələrdə mədəni meşə əkinlərinin tədqiqi və meşənin bərpası problemləri GDU-nun beynəlxalq elmi konfrans. III hissə. N3. 04-05 may 2018.

ELMI ƏSƏRLƏRİ

1. Urbanizasiyanın ətraf mühitə təsiri

ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və ADAU-nun 85 illik yubileyinə həsr olunur. Gəncə 2014.

2. Kimyəvi mutagenlərin müxtəlif dozalarının pambığın təsərrüfat

nişanələrinə təsiri. ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və ADAU-nun 85 illik yubileyinə həsr olunur. Gəncə, 2014.

3. Gəncə-Qazax bölgəsi ərazilərində eroziyaya qarşı meşə əkinlərinin rolu.

Gəncə, 2014. ADAU-nun elmi əsərləri. Gəncə, 2014.

4. Eroziyaya qarşı töküntülərin, qobuların və sürüşmələrin bərkidilməsi

ADAU-nun elmi əsərləri. Gəncə 2014.

5. İnsanın məişət fəaliyyətinin ətraf mühitə təsiri. ADAU-nun elmi əsərləri.

Gəncə 2014. N1.

6. “Gəncə-gil torpaq” İstehsalat Birliyi (keçmiş Alüminium zavodu)

tullantılarının ekoloji problemləri. ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd

Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş bakalavr və magistrlərin elmi-praktiki konfransının tezisləri. Gəncə 2015.

7.Применение гис технологий в экологическом мониторинге лесов ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş bakalavr və magistrlərin elmi-praktiki konfransının tezisləri..

8.Gəncə yaşlılıqlarının ümumi vəziyyəti və inventarizasiyası ADAU. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 2015-ci ilin Azərbaycanda “Kənd Təsərrüfatı ili” elan edilməsinə həsr olunmuş bakalavr və magistrlərin elmi-praktiki konfransının tezisləri.

9.Azərbaycanın qərb bölgəsinin təbii ehtiyatlarının ekoloji problemləri və onların həlli yolları. ADAU-nun elmi əsərləri. N2. Gəncə 2016

10.Pambıq toxumunun reproduksiyalarının və çıxışa görə siniflərinin təsərrüfat göstəricilərinə təsiri ADAU-nun elmi əsərləri. N2. Gəncə 2016.

11.Повышение продуктивности горных лесов. ADAU-nun elmi əsərləri. N2.Gəncə 2016.

12. Azərbaycan meşələrində təbii yayılan cır meyvəli ağav və kollar ərzaq təminatının başlıca bazasına çevrilə bilər. ADAU-nun elmi əsərləri. Gəncə 2017. N1.

13.Qərb bölgəsi meşələrində yanğın təhlükələri, ekoloji təhlükələr və profilaktik tədbirlər. ADAU-nun elmi əsərləri. Gəncə 2018. N3.

14.Насикəнд ətrafı meşələrdə mədəni meşə əkinlərinin tədqiqi və meşənin bərpası problemləri GDU-nun beynəlxalq elmi konfrans. III hissə. N3. 04-05 may 2018.

Proqramlar:

1.Ekoloji ekspertiza və layihələndirmənin əsasları. *ADAU nəşriyyatı*, 2017

2.Məişət ekologiyası. *ADAU nəşriyyatı*, 2017

3.Təbiəti mühafizənin əsasları. *ADAU nəşriyyatı*, 2017

4.Torpaqlardan səmərəli istifadə və bioloji bərpası. *ADAU nəşriyyatı*, 2017

5.Ümumi ekologiya. *ADAU nəşriyyatı*, 2017

6.Təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi. *ADAU nəşriyyatı*

7.Ekologiya. *ADAU nəşriyyatı*, 2017

8.Ətraf mühitin təsirinin qiymətləndirilməsi. *ADAU nəşriyyatı*, 2017

9. Tətbiqi ekologiya. *ADAU nəşriyyatı*, 2017

DİL BİLİKLƏRİ

Rus

